

AZƏRBAYCAN XALQ MUSIQİSİNDE TAR İFAÇILIĞININ XÜSUSİ ROLU

Famil Əliyev,
ADMİU-nun "Xalq çalğı alətləri ifaçılığı"
kafedrasının baş müəllimi
E-mail: famil_aliyev_1972@mail.ru

Qadim tarixə malik musiqi sənətinin inkişafında xalq musiqisinin böyük rolü inkaredilməz gerçeklikdir. Hər bir xalqın musiqisi onun dünyagörüşünü, mentalitetini, milli-mənəvi dəyərlərini yaşadır. Zəngin mədəni dəyərləri özündə ehtiva edən xalq musiqimizin qadınlığına sübut kimi Qobustanda və Gəmiqayada çəkilmiş qayaüstü təsvirləri, "Kitabi-Dəda Qorqud" dastanını göstərə bilərik. Milli çalarla dolu xalq musiqisi bizim zəngin folklorun mühüm və ayrılmaz hissəsinə təşkil edir.

Milli məzmunlu xalq musiqimizin inkişafında tarin əvəzedilməz rolü olduğunu qeyd etmək yerinə düşərdi. Əgər musiqi tarixinə nəzər yetirsək, tarin ilkin formasının eramızdan əvvəl II minillikdə Qədim Misirdə yaradılmasının şahidi olarıq. Nabla adlanan bu instrumental alat sonralar orta əsrlərdə İranda təkmilləşdirilmiş və nəticədə müəyyən dəyişikliyə məruz qalmışdır. Təxminən X əsrda "İkinci müəllim" (al-Müəllim əs-sani) ləqəbli ensiklopedik alim

Abu Nasr Məhamməd ibn al-Fərah al-Farabi (873-950) tərəfindən təkmilləşdirilən tar Şərq musiqisinin, o cümlədən də Azərbaycan musiqisinin inkişafında mühüm yer tutmuşdur.

Məşhur Azərbaycan musiqicisi, "Azərbaycan tarının atası" adlanan Mirza Sadiq Əsəd oğlu Sadiqcan XIX əsrə tərəfdə müəyyən dəyişikliklər edir və nəticədə Azərbaycan tar meydana gəlir. "Tari təkmilləşdirərək ona cingənə və kök simləri əlavə etmiş, simlərin sayını 5-dən 11-ə çatdırmışdır. Sadiqcan ilk dəfə tarı sinədə (əvvəller diz üstündə çalardılar) çalmağa başlamışdır. Məhz onun təkmilləşdiriyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmış və Azərbaycanın musiqi simvoluna çevrilmişdir" (1).

Adətən xalq musiqi nümunələrinin müəllifi naməlum qalır, ilham mənbəyini aid olduğu millətin təfəkkür, duyğu və yaşayış tərzindən alır. Xalq musiqisi peşəkar tərzdə özünü milli incəsənatımızın aydınlaşmış və mühüm attributlarından olan müğamlarda bürüza verir. Müğam təkcə Azərbaycanda deyil, həmçinin Yaxın və Orta Şərqdə xalq musiqisinin önemli bir parçasıdır. Müğamları dərin fəlsəfi məzmunka, psixoloji məqamlarla səciyyələndirmək daha adekvat olardı. Xalq musiqi alətləri içərisində əhəmiyyətli mövqeyə malik tarin müğəmin ərsəyə galmasında və inkişafında oynadığı misilsiz rolü qeyd etmək də yerinə düşər.

Orta əsrlərdə xalq musiqisi içərisində peşəkarlığı ilə seçilən müğam ifaçıları – xanəndələr tarin müşayiəti ilə diniñayıcıların estetik zövqünü oxşayırlar. Müasir dövrədə da davam edən bu ənənə XIX əsrin sonları - XX əsrin əvvəllərində öz inkişaf dövrünü yaşayır. Bu dövrə formallaşan Qarabağ müğam məktəbində Azərbaycan tarin önemli bir mövqeyə malik idi. "XIX əsrin II yarısında və XX ərin birinci yarısında Qarabağda müğam ifaçılığı sənəti ən yüksək inkişaf mərhələsinə çatmış və bu dövrə bütün Azərbaycanın musiqi mədəniyyətinin irəliliyinə təkan verən, musiqimizi dünyanın bir çox ölkələrində tanınan sənətkarlar nəslə yetişmişdir. Onların yaradıcılıq ənənələrinə əsaslanan müğam ifaçılığı məktəbinin nümayəndələri bu gün musiqimizin öncül sənətkarları sayılır" (2, sah.516).

1846-1902-ci illər arasında yaşayan Mirza Sadiq Əsəd oğlu Sadiqcanın tar üzərində apardığı rekonstruksiya işlərindən sonra artıq musiqi aləti kimi tar mühüm dəyərə malik olur. Bu baxımdan da Azərbaycan müğamlarının ifasında mühüm mövqeyə malik müğam üçlüyü formallaşır və müğam üçlüyü içərisində də tarin əvəzedilməz

rolu daha qabarıq bir şəkildə özünü bürüza verir. Hətta ilk dəfə olaraq 1901-ci ildə Sadiqcan doğma vətəni Şuşa şəhərində "Mahur" müğəmin tərəfdə solo ilə ifa edir. Bu məşhur tarzəna qədər tərəfdə 5 sim var idisə, Sadiqcan simlərin sayını 11-ə çatdırır və hamçinin tərəfdə 17 ton olmasını tənzimləyir. Bütün bu dəyişikliklər nəticəsində tarin xalq musiqisində, xüsusiələ də müğam sənətində funksiyası daha da artır.

Azərbaycan tarından, onun tarixi keçmişindən söz açmış şəhər Azərbaycanın ilk Xalq artisti fəxri adına layiq görülen, Azərbaycan tarının "atası" Mirza Sadiqcanın tələbəsi olmuş məşhur tarzən Qurban Pirimovdan danışmaq da yerinə düşərdi. Hələ dörd yaşından tar çalmağı öyrənən Qurban Pirimov bütün ruhu ilə bu sənətə bağlı böyümüdü. Qurban Pirimovun bir tarzən, musiqiçi kimi yetişməsində Şuşa musiqi məktəbinin böyük rolü olmuşdur. "Musiqi peşəkarlığı bir neçə komponentdən ibarət kokteyldir: fərdi istedad, çalışqanlıq, yaxşı müəllimlər və şərait", - deyə tarzən Aydin Mammədov bildirir: "Şuşa - bu "musiqi məktəbi" olmasayıd, Pirimov kimi, onun müəllimləri kimi insanlar da olmazdalar. Bu gün Qurban Pirimov bizim üçün ifaçılıqda etalonə çevrilib. Hər kəs bilir ki, Mikayıl Müşfiq məşhur "Oxu, tar" şerini mahz dövrün dahi ustası olmuş Pirimova həsr edib" (3).

Müasir dövrə Azərbaycan tarı Orta Asiya və Qafqaz ərazisində geniş yayılmış etnosların, o cümlədən də Azərbaycan xalq musiqisinin səsləndirilməsində mühüm rol oynayır. Bütün bu nüanslara baxımayaraq, sovet hakimiyyəti illərində Azərbaycan tarına qarşı münasibət heç də xoşagələn deyildi. Bu baxımdan sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Konservatoriyasında tarin tədrisi ləğv olundu. Azərbaycan tarına qarşı aparılan antitəhlükənin öndə gələn isimlərdən biri Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) idi. 1922-1928-ci illər ərzində Azərbaycan xalq maarif komissarı vəzifəsini yerinə yetirən ədəbiyyatşunas, publisist və tənqidçi Mustafa Quliyev 1929-cu ildə redaktoru olduğu "İnqilab və mədəniyyət" jurnalında tarı tənqid edərək bu musiqi alətinin tədris planından götürüləşsinin zərurılığını vurğulayırdı.

Əslində isə tarin geriliyin simvolu kimi xarakterizə edilməsi kökündən yanlış bir ideyadır. Bütün təzyiqlərə baxımayaraq, bu qədim musiqi alətinin mədəni dəyərlərimizin bir hissəsi olmasına dərk edən insanlar da vardi. Milli musiqi tariximizdə heyratımız iz buraxmayı bacaran Üzeyir Hacıbəyli tarin Şərq musiqisində, o cümlədən də Azərbaycan musiqisində rolunu, önemini dərindən anlayır və bu şəpkidə yazdığı məqalədə qeyd edirdi: "Əlbəttə, əgər bir musiqi təhsilindən ibarət yalnız Avropa musiqisini hesab etsə idik, biz də yoldaş Quliyev ilə bərabər tar təhsilinin lüzumsuz bir şey olduğunu iqrar edib ləğv tərəfdarı olardıq. Fəqat bu xüsusda bizim fikrimiz boyladır ki, Avropa musiqisindən əlavə, bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlində olduğumuza görə musiqi təhsili işində Şərq musiqisine qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqisi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mü hümüdüdür. Yoldaş Quliyev zənn etməsin ki, tar təhsilini konservatoriya programına daxil etməklə galəcək üçün sazandalar hazırlanması nəzərdə tutulur. Musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır

və onu Şərq musiqisinin əsası olan müğamatın kaşf və şəhri üçün elmi bir alət sıfatı ilə öz programına daxil edir. Tarda musiqi məktəbi daxilində «ənzəli» kimi küçə diringələri çalğısı təhsil edilmir, bəlkə, müyyən program üzrə müğamat tədris edilməklə Avropa musiqi əsasından qeyri olan Şərq musiqi əsasları şagirdlər üçün şəhər və bayan olunur" (4).

Bütün bunlara baxımayaraq, keçən əsrin 30-cu illərində gerçəkşən repressiya dalğası milli mədəniyyətimizə sahib çıxan bir çox insanlardan yan keçmədi. 1937-ci ildə bu repressiyaya məruz qalan şəxslərdən biri Əliabbas Dadaşovun oğlu Əhsən Dadaşovdur. O, azərbaycanlı tarzənlər içərisində özünəməxsus mövqeyə malik sənətkardır. Əhsən Dadaşovun mizrabla səsləndirdiyi müğamlar və xalq mahnıları müasir dövrədə öz əhəmiyyətini itirməmişdir. Lətə alınmış "Bayati-Siraz", "Hümayun", "Şur", "Çahargah", "Rast", "Orta Mahur", "Zəbul-Segah", "Vilayəti-Dilkeş" və s. müğamlarda tarzən Əhsən Dadaşovun ustalığı sayasında Azərbaycan tarının üstün təqdimatı hiss olunur.

Ümumiyyətlə, məşhur Azərbaycan tarzənləri içərisində Mirza Sadıq (1846-1902), Məşadi Zeynal Haqqverdiyev (1851-1918), Məşadi Cəmil Əmrirov (1875-1928), Qurban Pirimov (1880-1965), Mirza Mansur Mansurov (1887-1967), Məmmədənə Bakıxanov (1890-1957), Əhməd Bakıxanov (1892-1973), Bahram Mansurov (1911-1985), Nadir Mansurov (1916-1972), Hacı Xanməmmədov (1918-2005), Məmmədənə Muradov (1921-1969), Əhsən Dadaşov (1924-1976), Həbib Bayramov (1926-1994), Sərvər İbrahimov (1930-2002), Vərid Fərzelibayov (1933-1999), Vəmiq Məmmədəliyev (1941), Ramiz Quliyev (1947), Ağasalım Abdullayev (1950), Elxan Mansurov (1955) və başqalarının adlarını qeyd etmək mümkündür. Azərbaycan tarının 5 dekabr 2012-ci il tarixində YUNESKO-nun Başarıyyətin Toxunulmaz Mədəni İrsi üzrə Reprezentativ siyahısına daxil edilməsi heç də təsadüfi deyil. Tarin dünya səviyyəsində tanıdılmasında tar ifaçılarının oynadığı rolu vurğulamaq yerinə düşərdi.

XX əsrin 60-cı illərində ixtiraçı-mühəndis və havəskar tarzən Vahid Fərzelibayev bas (bəm) tarı ixtira etdi. Bundan başqa tarin çahartar və eksperimental tar adlı növləri da vardır. Bas tar ixtirası ilə musiqi ifaçılığı zamanı bas (bəm) səslerin də tar vasitəsilə səsləndirilməsinə nail olundu. Bu dəyişiklik tardan istifadə imkanlarını daha da genişləndirdi. Bütün yeniliklərə baxımayaraq, tarin standartlara uyğun düzəldiləməsi sahəsində müyyən problemlər vardır. Azərbaycan Milli Konservatoriyasının "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi tədqiqat laboratoriyasının müdürü vəzifəsində çalışıyan Məmmədəli Məmmədov musiqi alətlərinin, o cümlədən Azərbaycan tarının standartlara uyğun hazırlanmadından şikayətlər və tar düzəldən ustaların kriteriyadan kənar işlədiyini qeyd edirdi: "Musiqi alətlərimiz hamısı ibtidai formadadır, ölçüləri düz gəlmir, hər usta bir ölçüdə düzəldib. Mən tarin ölçü sistemini çıxarında laboratoriyma qırxa yaxın tar gətirildi. Onların hər birinin ölçüsünü çıxarmışam. Bir tarin ölçüsü o biri tarla üst-üstə düşmür. Kim necə istəyib, elə də düzəldib..."

Əgər çanağın uzunluğu 29 santimetirdirsə, 29 vurulur 1.47-yə, tapırsan qolun uzunluğunu. Əgər çanağın uzunluğu 35 də olsa, 1.47-yə vurulmalıdır. Bu əmsal heç vaxt dəyişmir. Bu işda millimetr də rol



oynayır. Ustalar işa gözəyari işləyirlər" (5).

Ümumiyyatla, Azərbaycanının əsas spesifik xüsusiyyətlərindən biri da 11 simdən ibarət olmasıdır. Zətan tar sözü də fars dilində sim mənasını ifadə edir. Fars tarı Azərbaycan tarından fərqli olaraq beş simdən ibarətdir, lakin bu xırda nüansı da qeyd etmək yerinə düşərdi ki, Qulam Hüseyin Dəriş xan (1872-1926) adlı fars bəstəkarı tərəfən təcərribe etmişdir. Bir çox beynəlxalq festivallarda, qastrol səfərlərində Azərbaycan tarının üstün və özünəməxsus cəhətləri sərgilənir. Bu baxımdan xalq musiqimizin dünya səviyyəsində tanınmasına tarın funksiyası avazədilməz olaraq qalır.

Sovet hakimiyyəti illərində bu musiqi alətinin unudulmaması üçün Üzeyir Hacıbəyli ilə birlikdə mübarizə aparan insanlar içərisində Əfrasiyab Bədəlbəyli, Mikayıll Müşfiq, Cəfər Cabbarlı və başqalarının adını misal çəkmək olar. Azərbaycan xalq musiqisinin səsləndirilməsində mühüm əhəmiyyət kəsb edən bu musiqi aləti üçün tədris programının tartib edilməsi, "Xalq çalğı alətləri" içərisində tarın önəminin düzgün bir səpkidə qabardılması və not tərtibatı da bilavasita olaraq Üzeyir Hacıbəyli ilə bağlıdır. "Dahi Üzeyir bəyin vaxtında görülmüş tarixi əhəmiyyətli tədbiri – tar pərdələrinin müntəzəm temperasiyalı sistemə uyğunlaşdırılması, bu alətin not sisteminin təşkili və onun xalq çalğı alətləri orkestrinə daxil edilməsi, həmçinin şifahi ənənəli professional sənət nümunələri olan klassik müğamlarla yanaşı tərəfən tədbərkar əsərlərinin, o cümlədən rus klassiklərinin, xarici ölkə bəstəkarlarının seçilmiş əsərlərinin tar üçün köçürürlərək müxtəlif səviyyəli konsert və tədbirlərdə tərəfən ugurlu ifası tar sənətinə qarşı aparılan əks təbliğatə kökündən zərba vurdu, onların səhv və qərazlı münasibətini açıb göstərdi və həmçinin tar ifaçılığı sənətinin yeni bir inkişafının istiqamətini müəyyənləşdirdi. Görülən bütün tədbirlərə baxmayaraq tar sənətinin bugünkü inkişafına nail olması çatınlıkların və böyük zəhmətlərin başına başa gəlmışdır" (6, sah.155).

Tarın qədim musiqi janrı olan müğamlı six əlaqası, müğam üçlüyündə kamança və qavalla yanaşı yer alması müğam ifaçıları arasında məşhur üçlüklərin yaranmasına səbəb olmuşdur. Belə qəbildən məşhur üçlüklərə hələ XX əsrin əvvəllərində da təsadüf edildi. Bunlara misal olaraq Keçəcioğlu Məhəmməd, Şirin Salyanlı və Ruben Qaraxanov triosunu göstərə bilərik. Bununla yanaşı, 1987-ci ildə yaradılmış "Cabbar Qaryagdioglu adına müğam üçlüyü", "Zülfü Adigözəlov adına müğam üçlüyü" (1992), "Şərq bülbüdü muğam üçlüyü" (1997), "Xan Şuşinski adına müğam üçlüyü" (2005), "Aypara müğam üçlüyü" (2009) və başqları da fəaliyyətdə idi. Muğam üçlüklərində xanənda və kamanççı ilə yanaşı iştirak edən tarzənlərimiz tarın ecazkar səsini sehri mizrabları ilə təkərələməmişdir. İlk dəfə 1935-ci ildə nəşr olunan "Tar məktəbi" əsəri müsərər dövr musiqicilərinin də masaüstü kitabıdır. Elə bu nöqtəyi-nəzərdən də sonrakı illərdə dəfələrlə çap olunmuşdur. Müəllif bu əsərdə tarın pozisiyaları barədə məlumat vermiş və bir pedaqoq kimi gələcək tarzənlərə ifaçılıq vərdişləri üçün texniki maşqələrin aşınlanması barədə öz fikirlərini ifadə etmişdir. Müasir dövrdə də Said Rüstəmovun "Tar məktəbi" əsəri təkərələmənin müsərər dövr musiqicilərinin tədqiqi problemləri, XV Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı – 2016.

Müasir dövrdə Azərbaycan tarının beynəlxalq səviyyədə tanınılması işi mütəşəkkil və planlı şəkildə aparılır. 27 dekabr 2009-cu ildə respublikamızın paytaxtı Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin açılması klassik irsa hörmətdən irali galirdi. Beynəlxalq Muğam Mərkəzi binasının haqqında söhbət açdığımız qədim musiqi aləti olan tar formasında hazırlanması bu musiqi alətinə sevginin bariz nümunəsidir. Xalq musiqimizin dünya xalq musiqisi içərisində özünəməxsus mövqeyə malik olması missiyasının öhdəsindən la-

yılıq şəkildə gələn Azərbaycan tarının orta və ali məktəblərdə tədrisi, bu milli musiqi alətinin təbliği sahəsinə xüsusi diqqət ayrılmış sevindirici haldır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 9 may 1925-ci il tarixində tarixi üzrə qələmə aldığı not və müğam programı tarın profəssional səviyyədə tədrisi sahəsində bir növ katalizator rol oynadı. "Bu gün müsərər estrada, xalq çalğı alətləri orkestri və ansambllarında ulu müğam sənətimizdə tarın na dərəcədə böyük əhəmiyyət kəsb etdiyi, dünya musiqi alətləri sırasında na kimi nüfuz malik olduğunu açıqlamağa ehtiyac yoxdur. Lakin bir həqiqəti də unutmaq olmaz ki, bütün bu yeniliklər, ixtiralardan Mirzə Sadıq və Üzeyir bəy tərafından olub. Çok güman ki, zaman dəyişikdən musiqi alətlərimiz, o cümlədən sevimli tarımız da təkamül dövrünü keçəcəkdir. Bu, labüddür. Lakin nə olursa-olsun, təki bütün bu yeniliklər tarın saflığına, incəliyinə, ruhumuzu oxşayan ilahi səsine xalq gatırməsin. Yalnız o zaman tar yaşayar, yaşadıqca da onu yaşıdanın, sevənlərin başını uca edər" (7).

Azərbaycanın Xalq artisti, bəstəkar və dirijor Said Rüstəmov da Azərbaycan tarına böyük qiymət verən, bu musiqi alətinin gerçək dəyərini anlayan musiqicilərdən biridir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin dirijoru və bədii rəhbəri vəzifəsində çalışan Said Rüstəmovun qələmə aldığı "Tar məktəbi" adlı dərs vəsaiti bu gün də öz əhəmiyyətini itirməmişdir. İlk dəfə 1935-ci ildə nəşr olunan "Tar məktəbi" əsəri müsərər dövr musiqicilərinin də masaüstü kitabıdır. Elə bu nöqtəyi-nəzərdən də sonrakı illərdə dəfələrlə çap olunmuşdur. Müəllif bu əsərdə tarın pozisiyaları barədə məlumat vermiş və bir pedaqoq kimi gələcək tarzənlərə ifaçılıq vərdişləri üçün texniki maşqələrin aşınması barədə öz fikirlərini ifadə etmişdir. Müasir dövrdə də Said Rüstəmovun "Tar məktəbi" əsəri təkərələmənin müsərər dövr musiqicilərinin tədqiqi problemləri, XV Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı – 2016.

barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalışır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrab vurma üsullarından, strixlərdən istifadə edilir. Üst-mizrab, alt-mizrab, üst-alt-mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santur-mizrab (üst-alt-üst) və digər strixlərdən alavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürümə barmaq (qlissando) kimi strix və üsullardan da istifadə olunur. İfaçı mizrabı sıma vuraraq tarı döşənə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasılə zamanı yaranan effekt "xum" adlanır. Tar üçün notlar "do" sistemli metso-soprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsine kimidir" (8).

Said Rüstəmovun milli musiqiya bəslədiyi bu hörmətin, sevginin natiqəsi sonrakı nəsillərə də varislik yolu ilə ötürüldü. Bəstəkarın tar sinfində qədim musiqi alətinin sirlərindən agah olanlar arasında galacəyin böyük bəstəkarı Hacı Xanməmmədov da var idi. Tarın texniki imkanlarını düzgün şəkildə realizə etməyi bacaran Hacı Xanməmmədovun bəstələdiyi tar ilə simfonik orkestr üçün konsertlərdə bu musiqi alətinin klassik bir səviyyədə tanıtılmasına nail olundu. Azərbaycan Dövlət Simfonik Orkestrində fəaliyyət

göstərən ilk yeddi tarzəndən biri olan Hacı Xanməmmədov tarın sirlərini dərindən mənimsədiyi üçün bu aləti böyük ustalıkla simfonik orkestr üçün sintez etmişdi. Elə Azərbaycan tarının sirlərinə vəqifliyi sababındandır ki, Hacı Xanməmmədovun bəstələdiyi əsərlər hələ onun sağlığında respublikamızın hüdudlarından kanarda səslənirdi.

Müasir dövrdə həm ölkəmizdə, həm də xarici ölkələrdə təşkil edilən beynəlxalq tədbirlərdə Azərbaycan tarının qədim musiqi alətimiz kimi sərgilənməsi olduqca önemlidir. Qədim tarixa malik olan bu simli aləti dünya ictimaiyyətinə mahz Azərbaycan tar kimi tanıtmalı, bu sahədə İran musiqiciləri ilə aramızda yaranan mübahisəyə aydınlıq gatırmalıyık. Çünkü tarın 5 dekabr 2012-ci il tarixində YUNESKO-nun Başarıyyətin Toxunulmaz Mədəni İrsi üzrə Repräsentativ siyahısına daxil edilməsini İran musiqiciləri etirazla qarışlamışlar. Əslində isə Mirzə Sadıqcanın ixтиra etdiyi tar İran tarından tamamilə fərqlənir və mübahisələrə son qoyacaq bu mühüm fakt barədə dünya ictimaiyyətini obyektiv şəkildə məlumatlandırmalıyıq.



Hacı Xanməmmədov

Ədəbiyyat:

1. https://az.wikipedia.org/wiki/Mirzə_Sadiq
2. Əhsan Əhmədov. XIX əsrin II yarısında Azərbaycan müğami mədəniyyətlərə dialogda ("Şərq konsertləri" nümunəsində). "Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf" mövzusunda beynəlxalq konfrans. Bakı, Təknur, 2012.
3. Qurban Pirimovun Şuşa məktəbi. <https://news.milli.az/culture/309943.html>
4. Üzeyir Hacıbəyov. Azərbaycanda musiqi tərəqqisi (Maarif komissarı yoldaş Mustafa Quliyevin maruzası münasibatla). «Maarif və mədəniyyət» jurnalının 1926-ci il 8 və 9-cu nömrələri.
5. 52 musiqi alətinin ixtriəsi: "Milli musiqi alətlərimiz bərbad vəziyyətdədir". <http://olke.az/news/detail/52>
6. Ağahüseyn Anatolluoğlu. Tar ifaçılığı sənətinin inkişafında Qəmbar Hüseynli yaradıcılığının əhəmiyyəti (1916-2016 Qəmbar Hüseynlinin anadan olmasının 100 illiyi münasibatla), Türksoyu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri, XV Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı – 2016.
7. Rafiq Salmanov. Tar yaşadıqca onu yaşıdan sənətkarı da yaşıdır. "Xalq qəzeti". 04.12.2011.
8. <http://mk.musiqi-dunya.az/tar.html>

Резюме

Участие и демонстрация азербайджанского тара в качестве наше го древнего музыкального инструмента очень важно. Перед международной общественностью этот струнный инструмент, обладающий древней историей представлен и отмечен в статье именно как азербайджанский тар.

Ключевые слова: азербайджанская народная музыка, азербайджанского тар, Мирза Садыгджан, национальная музыка, мугам.

Summary

The great role of national music in musical art which has ancient history is undeniable reality. Music of each nation contains its outlook, mentality, vernacular-moral values. The presentation of Azerbaijan Tar as our ancient national music instrument at the international events in either foreign countries or in Azerbaijan. The necessity to make the presentation of this string instrument as an Azerbaijan Tat which has an ancient history was emphasized in this article.

Key words: Azerbaijan folk music, Azerbaijani tar, Mirza Sadigjan, national music, mugam.